

(Əlavə 1)

Hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumatların verilməsi haqqında

Bildiriş № _____

(rayon, şəhəri)

(tarix)

1. Bankın (kredit təşkilatının adı) _____

2. Bankın (kredit təşkilatının) VÖEN-i _____

3. Bank hesabı və əməliyyatları barədə məlumat tələb edilən vergi ödəyicisinin tam adı

4. Vergi ödəyicisinin VÖEN-i _____

5. Vergi ödəyicisinin hesabı (hesabları) barədə məlumat _____

(hesabın (hesabların) adı, nömrəsi)

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq,

göstərilən hər bir hesab üzrə _____ tarixdən _____
tarixədək aparılmış əməliyyatlar barədə məlumatlar bildirişə əlavə edilmiş reyestr formasında,
hesablar üzrə əməliyyatlar üzrə əməliyyatların aparılmasını təsdiq edən ilkin sənədlərin surəti əlavə
edilməklə (edilməməklə)* _____ gün müddətinə

_____ ünvanında vergi orqanına təqdim edilməlidir.

_____ rəhbəri (rəhbərin müavini)

(vergi orqanının adı)

(fərdi rütbəsi)

(imzası)

(soyadı, adı, atasının adı)

M.Y.

Bildiriş surətini aldım: **

(bildirişi qəbul edən müvəkkil bankın
(kredit təşkilatının) vəzifəli şəxsinin
vəzifəsi, soyadı, adı və atasının adı)

(imza)

(tarix)

* Lazım olmayanın üzərindən xətt çəkilməlidir.

** Bildiriş sifarişli məktubla göndərildikdə vergi ödəyicisi tərəfindən imzalanmır.

Azərbaycan Respublikası Vergilər
Nazirliyinin 09 yanvar 2003-cü il
tarixli A-06 sayılı əmri ilə təsdiq
edilmiş vergi ödəyicisinin hesabları və
ya əməliyyatları barədə məlumatların
verilməsi haqqında bildirişə *əlavə*

REYESTR

Vergi ödəyicisinin tam adı _____

VÖEN _____

Hesabın №-si və açılma tarixi _____

Əməliyyatlar üzrə məlumatların təqdim edildiyi dövr:

«__» _____ 20__ -ci il tarixdən «__» _____ 20__ -cu il tarixədək

Əməliyyatın aparıldığı tarix	Ödəniş sənədinin			Ödənişin məbləği		Ödəyicinin (alanın)		Ödəyicinin (alanın) bank rekvizitləri	Ödənişin təyinatı	Ödənişə əsas
	Adı	№-si	Tarixi	Mədaxil	Məxaric	Adı	VÖEN-i			

(Hesab üzrə əməliyyatların aparılmasını təsdiq edən ilkin sənədlərin surətinin təqdim edilməsi tələb olunduqda, onların _____ vərəqədə reyestrdə əlavə edilməsi barədə müvafiq qeyd edilməlidir).

Bankın (kredit təşkilatının) rəhbəri

(soyadı, adı, atasının adı)

(imza)

Baş mühasib

(soyadı, adı, atasının adı)

(imza)

M.Y.